

Hərbi Qənimətlər Parkı – indiki və gələcək nəsillər üçün qürur mənbəyi

Möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə bu il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti, məhz dövlətimizin başçısına təqdim olundu. Bu park müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 18 il ərzində işlənən hərbi strategiya və taktikanın əyani sübutudur. Həmin tarixi fakt yaddaşlara əbədi həkk olundu. Bir də ona görə ki, paytaxtımızın Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti oldu. Yeni açılmış Hərbi Qənimətlər Parkı da “8 Noyabr” prospektində yerləşir. Bu prospektdə gələcəkdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması da planlaşdırılır.

2020-ci il noyabrın 8-i yaddaşlara əbədi həkk olunan gündür. Həmin gün Şuşanın 29 illik erməni işğalına son qoyuldu. Başda qalib sərkərdə möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla müzəffər ordumuz Şuşanı düşməndən azad etdi və bununla da ərazi bütövlüyümüz təmin olundu. Çünki Şuşa işğaldan azad edildikdən sonra düşmənlərimiz diz çökdü və iki gündən sonra kapitulyasiya aktını imzaladı.

Dövlət başçımızın ölkəyə rəhbərlik etdiyi gündən – 2003-cü ildən indiyədək yürütdüyü siyasətin əsas istiqamətlərini Qarabağ zəfərinə kökləyən, o günün yaxınlaşması üçün daxili və xarici siyasətinin konturlarını düşünülmüş, pragmatik, nəticəyönlü quran müzəffər Ali Baş Komandan hər zaman bildirirdi ki, vaxt gələcək Qarabağ işğaldan azad olunacaq və bu istiqamətdə qalib xalq kimi zəfərimizi təmsil edən, təcəssüm etdirən addımlar atacağıq. Hər addımını incə detalına kimi müəyyənləşdirən, uzaqgörən siyasətçi olan ölkə başçımız bildirirdi ki, düşməndən qənimət kimi götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planları da mövcuddur. Bu



baxımdan da əminlik və qürurla deyirik ki, tarixə adını qızıl hərflərlə yazan Ali Baş Komandanımız xalqına verdiyi sözə həmişəki kimi yenə də sadıq qaldı. Məhz Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə məhdud zaman çərçivəsində görülməli işlərin nəticəsi olaraq açıq səma altında nadir park – Hərbi Qənimətlər Parkı salındı. Bu park möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən 18 il ərzində işlənən hərbi strategiya

və taktikanın və “Dəmir yumruq” əməliyyatının əyani sübutudur. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşmənin 30 il ərzində qurduğu sədləri yerlə-yeksan etdi və bununla da tarixi ədalət bərpa olundu.

Ermənilər vaxtilə Azərbaycan xalqının heysiyyəti ilə oynayaraq, Birinci Qarabağ müharibəsindən sonra azərbaycanlıların şəxsi məşinlərinin nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirir və bununla da azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin saldıqlarını

ağır texnikalarını, raket komplekslərini, hərbi nəqliyyat vasitələrini, silah və sursatlarını qoyub qaçır, fərarilik edirdilər. Həmin o sursatların hamısı bu gün bu parkda Azərbaycan xalqına və bütün dünyaya nümayiş olunur. Bu baxımdan da düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə xüsusi əhəmiyyətli və olduqca məna yüklü bir rəmzdır. Bu, düşməne ən layiqli cavabdır.

Vətən müharibəsində döyüş sadəcə səngərlə məhdudlaşmırdı. Qızğın döyüşlər həm də informasiya cəbhəsində gedirdi. İnformasiya sahəsində də Ali Baş Komandan, Prezident dünyanın 30-dan artıq aparıcı media nümayəndəsinə xarici dillərdə səlis şəkildə müsahibə verərək, əsl həqiqəti olduğu kimi, dünya ictimaiyyətinin diqqətinə çatdırır, beynəlxalq aləmi, məhz özü məlumatlandırırdı. Xalqına sevinc xəbərlərini, məhz özü verirdi. Hər kəsin gözü ən etibarlı şəxsə, xalqının hər zaman ümid etdiyi, inandığı, sona qədər dəstəklədiyi birinci mənbədə, xalqının lideri İlham Əliyevdə idi. Paylaşdığı hər qələbə “tviti”, xarici media qurumlarına hər müsahibəsi, məkrli suallara yerində verdiyi dəqiq cavablar bütün xalqını qürurlandırır, qələbəyə daha da inandırır və onu daha da yaxınlaşdırırdı.

“Biz bu qələbəni qəhrəman əsgər və zabitlərin canı, şəhidlərimizin qanı hesabına əldə etmişik”, – deyən müzəffər Ali Baş Komandan hər bir əsgərinə, zabitinə sahib çıxaraq, onları qoruyaraq, hünərlərini dəyərləndirərək öz təşəbbüsü ilə təsis etdiyi dövlətimizin yüksək hərbi mükafatları olan “Vətən Müharibəsi Qəhrəmanı” ulduzu, “Zəfər” və “Qarabağ” ordenləri ilə təltif etdi.



siyasi və hüquqi baza yaradıldı, çıxış etdiyi beynəlxalq kürsülərdə, qatıldığı debatlarda, Azərbaycan xalqının maraqlarını maksimum müdafiə etdi, düşməne zərər qədər də aman vermədi ki, maraqlarımızı, haqqımızı tapdalasın. Beynəlxalq təşkilatlarla əməli işlər görüldü. İqtisadi müstəqillik, enerji

Bu bir Ali Baş Komandanın ordusuna, əsgərinə və xalqına və onun hər bir nümayəndəsinə olan hörməti və sadıqlığıdır. Şəhidlərimizə, onların ailəsinə hər zaman ehtiram, dərin hörmət göstərən Prezident həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin şəhidlərinin, eyni zamanda, Xocalı qurbanlarının, digər mülki şəxslərin, günahsız insanların intiqamını düşməndən döyüş meydanında aldı. Azərbaycan ərazi bütövlüyünü əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərinin qanı, canı bahasına təmin etdi. Azərbaycan XXI əsrin müharibəsini apardı və qalib gəldi, Azərbaycan elə bir qələbə əldə etdi ki, tarix boyu belə zəfər olmayıb. Məhz bunun nəticəsidir ki, dünyanın qabaqcıl ölkələri Azərbaycanın müharibə taktikasını araşdırırlar.

Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələrkən and içərək bildirmişdi ki, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Hər zaman olduğu kimi Azərbaycan xalqının maraqlarını hər yerdə, hər şeydən üstün tutan ölkə başçımız bu sözüne də sadıq qaldı. illər ərzində münaqişə ilə bağlı

müstəqilliyi əldə olundu, tarixi layihələr reallaşdırıldı. Məqsədyönlü olaraq Ermənistan dalan dövlətə çevrildi. Ölkə daxilində gənclər siyasətinə böyük önəm verildi. Bu gün Qarabağı düşməndən azad edən gənclik, məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən vətənpərvər gənclikdir. Məscidlərdə inək, donuz saxlayaraq bütün müsəlman aləmini təhqir edən düşməndən qisas alındı.

Necə ki, ümummili lider Heydər Əliyevin vaxtında Qarabağı Ermənistanla birləşdirməyə cürət etmədilər, müasir dövrdə də ata vəsiyyətini layiqincə yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndər tərəfindən əsası qoyulan siyasi kursu daha da gücləndirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, adını yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. “8 Noyabr” prospektində fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkı indiki və gələcək nəsillər üçün tarix dərsi, eyni zamanda, qürur yeridir.

Şəbnəm HƏSƏNOVA, politoloq